

TARİX

UOT 94 (479.24)

<https://doi.org/10.59849/2218-4783.2025.1.9>

İSMAYIL HACIYEV

NAXÇIVAN ƏYALƏTİ VƏ ORDUBAD DAİRƏSİNDE VERGİ VƏ MÜKƏLLƏFİYYƏTLƏR

Məqalədə Şimali Azərbaycan xanlıqlarının Rusiya ordusu tərəfindən ilhaq edilməsindən sonra siyahıya alınmanın tətbiq edilməsi və bunun nəticəsində əhalidən alınan vergilər, onların yerinə yetirməli olduqları mükəlləfiyyətlərdən bəhs edilmişdir. Burada əsasən Naxçıvan əyalətlərindən və Ordubad dairəsindən toplanılan vergilər, onun əsas qaydaları, vergi növləri, natural və pulla alınan vergilər, əyalət, dairə və mahallardan toplanılan vergilərin miqdarı, iltizama verilən sahələr tədqiqata cəlb edilmiş faktik materiallar əsasında təhlillər aparılmışdır. Vergilər toplanarkən əhalinin cinsi, evlilik səviyyəsi, müxtəlif dinlərin nümayəndələrindən alınan vergilərin müxtalifliyinin nəzərə alınması da öyrənilmişdir.

Tədqiqat aparınlarkən əhalinin yerinə yetirməli olduqları mükəlləfiyyətlərdən də bəhs edilmiş, bir sıra hallarda onların vergilərə əvəz edilməsi, xan nökərlərinin qulluğunda durmaq, onları yedizdirmək kimi formalardan istifadə edilməsi də aydınlaşdırılmışdır.

Açar sözlər: Naxçıvan əyaləti, Ordubad dairəsi, kameral təsvirlər, vergilər, mükəlləfiyyətlər.

Giriş. XIX əsrin 20-ci illərində Şimali Azərbaycan Rusiya tərəfindən işgal edildikdən sonra həmin ərazilərdə, eləcə də Naxçıvanda da Rusiya işgal rejimi qurulurdu. Rusiyanın Naxçıvan bölgəsinə münasibətdəki siyaseti təxminən yarım əsrlik bir dövrdə müxtəlif mərhələlərdən keçərək onun işgali ilə başa çatdı. Bununla da bütün Şimali Azərbaycan torpaqları kimi Naxçıvan bölgəsinin də tarixində yeni, ağır Rusiya müstəmləkəciliyi dövrü başladı. İlk növbədə 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni vilayəti” yaradıldı. Müvəqqəti idarə vilayət idarəsi ilə əvəz olunmağa başladı. Yeni Əsasnamə qəbul edildi və bu Əsasnaməyə görə Naxçıvan əyaləti və Ordubad dairəsində polis idarə sistemi olduğu kimi saxlanıldı. Ehsan xan və Şıxəli bəy polismeyster təyin olundular və onlar “Erməni vilayəti”nin rəisinə tabe idilər.

Çar hökuməti 1840-cı ildə yeni idarə sistemi yaratdı. Yerli məmurlar vəzifələrindən kənarlaşdırıldı. Ehsan xan və Şıxəli bəy də polismeyster vəzifəsindən çıxarıldı. Ehsan xan süvari dəstəsinin komandiri təyin olundu. Bu islahat da özünü doğrultmadığından Qafqazda canişinlik, sonra isə quberniya yaradıldı. Naxçıvan və Ordubad qəzaları İrəvan quberniyasının tərkibinə daxil edildi. 1850-ci ildə Ordubad qəzası ləğv olunaraq Naxçıvan qəzasına birləşdirildi. 1886-cı ildə Naxçıvan bölgəsinin ümumi əhalisi 108.379 nəfərdən ibarət olmuşdur.

Naxçıvan bölgəsinin əhalisinin əksəriyyəti kəndlilərdən ibarət idi. Kəndlilər isə az torpaqlı və torpaqsız idi. Buna baxmayaraq onların üzərinə yüksək vergi və mükəlləfiyyətlər qoyulurdu. Sahibkar və dövlət kəndliləri ağır vergi və mükəlləfiyyətlər daşıyırırdı. Vergi və mükəlləfiyyətlərin ağırlığı, bunun nəticəsində yaranan vergi borcları kəndlilərin vəziyyətini ağırlaşdırırırdı.

Naxçıvan əyalətində vergi və mükəlləfiyyətlər: Rusiya işgalindən sonra əhalinin siyahıya alınmasına xüsusi əhəmiyyət verilirdi. Bununla bölgədə həm əhalinin sayı, yaş səviyyəsi, cinsi, sübay və evli olması ilə yanaşı, həm də onların vergiyə cəlb olunmaları, yerinə yetirəcəkləri mükəlləfiyyətlərin formaları haqqında dürüst və dəqiq məlumatlar lazım idi. Bunun üçün Paskeviçin tapşırığı, İ.Şopenin rəhbərliyi ilə başqa əyalət və dairələrlə yanaşı, Naxçıvan əyaləti və Ordubad dairəsi üzrə kameral təsvirlər hazırlanmışdır [10, s. 40]. Naxçıvan əyaləti üzrə 6, Ordubad dairəsi üzrə 6 kameral təsvirlər 1831-1832-ci illərdə tərtib edilmişdi. Naxçıvan əyalətinə Naxçıvan şəhəri, Naxçıvan mahalı, Əlincəçay mahalı, Məvazixatın mahalı, Xok mahalı, Dərələyəz mahalı, Ordubad dairəsi üzrə isə Ordubad şəhəri, Ordubad mahalı, Əylis mahalı, Dəstə mahalı, Biləv mahalı və Çənnəb (Çinanab)

mahalı daxil idi. Kameral təsvirlərə görə Naxçıvan şəhərində 3.651 nəfər (1.892 kişi, 1749 qadın), Naxçıvan mahalında 4.191 nəfər (2.205 kişi, 1.989 qadın), Əlincə mahalında 1.848 nəfər (987 kişi, 861 qadın), Məvazixatın mahalında 1.497 nəfər (811 kişi, 686 qadın), Xok mahalında 1.375 nəfər (727 kişi, 648 qadın), Dərələyəz mahalında isə 4.583 nəfər (2.411 kişi, 2.171 qadın) yaşayırırdı. Bütövlükdə Naxçıvan şəhəri və 5 mahalında 17.138 nəfər (9.033 kişi, 8.105 qadın) var idi [10, s. 51].

Bundan əlavə Naxçıvan əyalətində 2.690 nəfər yerli erməni, 10.679 nəfər isə İrandan bura köçürürlən ermənilər də olmuşdur. Beləliklə, Naxçıvan əyalətində 30.507 nəfər əhalı yaşamışdır. Bu əhalinin müəyyən qismi vergi ödəyir və mükəlləfiyyətləri yerinə yetirirdi.

Əhalinin siyahıya alınması ilə yanaşı, şəhər və mahallardakı əhalinin məşğulliyət növü göstərilir, buradakı boyaqxanalar, meyxanalar, sabunxanalar, dəyirmanlar, emalatxanalar, dükənlər, məscidlər və b. xarakterli sənətkar emalatxanaları da qeydə alınır və onların müəyyən qismi vergiyə cəlb olunurdu. Qeyd olunan dövrdə əyalətdə yaşayan təbəələr tələb olunan vergiləri məcburi qaydada ödəməli idilər. Rus müəllifi V.Qriqoryev Naxçıvan əyalətində yaşayan əhalini vergi verənlər və vergidən azad olanlar olmaqla iki əsas sinfə bölmüşdür [14, s. 98]. Vergi verməkdən azad olanlar xanlar, bəylər, seyidlər və yüksək rütbəli ruhanilər idi. Vergi verənlər isə sənayeçilər, tacirlər, sənətkarlar, kəndlilər və torpaq sahibləri idi [12, s. 94]. Dinc dövrdə öz evlərində yaşayan hərbi qulluqçular və əsgərlər bütün vergilərdən azad olunurdu. Onlar kənd təsərrüfatı işləri ilə məşğul olsalar da, mühərribə vaxtı xanın çağırışı ilə onun sərəncamına gəlirdilər. V.Qriqoryev yazır ki, vergi işlərinə xan məmür vergilərin toplanması, miqdarının müəyyənləşdirilməsi və maliyyə işlərinə baxırdı. İran şahının vəliəhdii Abbas Mirzə altı ildə bir dəfə öz məmurlarını Naxçıvan əyalətinə göndərirdi. Məmurlar iki nüsxədən ibarət olan siyahı hazırlayırdılar. Siyahıda aşağıdakı məsələlər əks olunurdu: əhalinin sayı, əkinlərindən, bağlarından, bostanlarından, mal-qaradan əldə olunan gəlirlər, daş karxanalarından, dükənlərdən, toxucu müəssisələri və hamamlardan, bazar və tərəzidən əldə edilən gəlirlər, tacirlərin və sənətkarların qazanc mənbəyi və sairə. Bu siyahının nüsxələrindən biri şah yına göndərilir, o biri isə vergiləri toplamaq üçün xanın dəftərxanasında saxlanılırdı. Xan ildə üç dəfə vergiyiğanları vergiləri toplamaq üçün kəndlərə göndərirdi. Rəiyət vergilərlə yanaşı, biyar və əvariz adlı mükəlləfiyyətlər daşıyırırdı.

V.Qriqoryevin göstərdiyi kimi əkinçilikdən, bağçılıqdan və digər təsərrüfat sahələrindən vergilər toplanırdı. Toplanan vergi növlərindən başlıca vergilər tüstü pulu, şəxsi vergi, baş pulu və ev pulu vergiləri idi. Vergilər təkcə pulla deyil, həm də natural şəklində toplanırdı. Mal-heyvana görə mal pulu, qoyun pulu, arı pulu alınırdı. Sənətkarlardan da vergi alınırdı. Tacirlərin, sənətkarların və dükən sahiblərinin dövriyyə kapitalının 1 faizi xəzinəyə alınırdı. Gömrük və başqa rüsumlardan başqa, şəhər girişi hər üçün 8 qəpik alınırdı və buradan ildə toplanan 40 tūmənə yaxın vəsait xana çatırdı.

Naxçıvan şəhərində və əyalətində bütün şəhər və kənd əhalisi (kəngərlilərdən başqa) vergi ödəyirdi. Qacarlar dövlətini Qarabağ tərəfindən qoruyan qaraçorlular da vergidən azad idilər. Onlar mahal mirbölүүнə ildə bəxşiş kimi 300 qoyun və 100 batman yağ ödəyirdilər. Kəngərlilər isə mühərribə zamanı evpulu, başpulu və malpulu vergilərindən azad idilər. Sülh vaxtı isə kəngərlilər birlikdə qeyd olunan vergilərin əvəzinə ildə gümüş pulla 1.260 tūmən 3 rubl 60 qəpik vergi ödəyirdilər [14, s. 108].

Xanın özü də 2 şah kəndi üçün (Küznüt və Culfa) Abbas Mirzəyə ildə müəyyən məbləğ miqdarında pul ödəyirdi. Xan Küznüt kəndinə görə ildə iki min tūmən ödəməli idi. Bunun üçün Küznüt kəndində əkilən pambığın yarısını götürməyə xana icazə verilmişdi ki, bu da 1.500 tūmən edirdi. Qalan 500 tūmənin yerinə isə 300 xalvar taxıl alınırdı. Culfa kəndinə görə isə 500 tūmən alınırdı. Daş kəsilməsinə görə alınan 50 tūmən və Culfa bərəsindən əldə edilən 200 tūmən də buraya daxil idi. Qalan məbləğ isə başpulu, evpulu və əkinçilik məhsullarından yığılırdı [14, s. 108-109].

Kənd təsərrüfatında bəhrə vergisi (bəzən buna “mal-cəhət” də deyilirdi) daha geniş yayılmışdı. Məhsul yığımından sonra xanın nökərləri yığılmış məhsulun miqdarını müəyyənləşdirirdilər. Bundan sonra xəzinə torpaqlarından toplanmış məhsulun hər 10 hissəsindən 3,5 hissəsi xanın, qalanı isə torpağı becərənlərin payına düşürdü. Mülkədar torpaqlarından toplanmış məhsulun 1,5 hissəsi

mülkədarın, 2 hissəsi xəzinənin, qalan hissəsi isə torpağı becərənin payına düşürdü. Bəhrənin iki hissəsi buğda ilə, bir hissəsi isə arpa ilə ödənilirdi [14, s. 105].

XIX əsrə mal-qaradan alınan vergilər də kəndlilərin yaşayışına çox pis təsir göstərirdi. Mal-qara üçün gümüş pulla alınan vergilərin miqdarı aşağıdakı kimi müəyyən edilmişdir: camış üçün 1 manat, at üçün 1 manat, inək üçün 50 qəpik, ullaq üçün 50 qəpik, yük daşıyan at üçün 2 manat və s. Öküz və kəllər üçün vergi alınsa da, minik atlarından heç bir vergi alınmırıldı. Qoyun saxlayan hər bir baş qoyun üçün gümüş pulla 20 qəpik qoyun pulu ödəməli idi [14, s. 105]. Naxçıvan əyalətinin maldarları heyvanlarını dövlətə məxsus örüş və çəmənliliklərdə otardıqları üçün xəzinəyə "çöpbaş" adlı xüsusi vergi verirdilər. Maldarlardan "çobanbəyi" adlı vergi də alınırıldı. Bu vergi mal-qaranın feodal torpaqlarında otarılması üçün alınırıldı. Maldarlar hər yüz qoyun və keçidən müəyyən miqdarda pay verməli idilər. Bundan əlavə, maldarlar xana yağ, yun və başqa məhsullar da verirdilər. Maldarlardan alınan vergilərdən başqa, sərdar öz mal-qarasını saxlamaq üçün də elatlardan yem alırdı. Hər bir elat ildə sağılan bir baş qoyuna görə yarım batman yağ, sağilan və sağlamayan qoyunlara görə isə müəyyən miqdarda yun verməli idi [18, s. 1127].

1828-1833-cü illərdə 5 növ kənd təsərrüfatı məhsullarından Naxçıvan əyaləti üzrə natural vergilərin miqdalarını İ.Şopen müəyyən edə bilməşdir. Belə ki, 1828-ci ildə bugdadın 11 batman, aradan 21 batman, darıdan 11 batman, çəltikdən 18 batman, pambıqdan 6 batman natural vergi alındığı halda 1833-cü ildə vergilərin miqdarı artırılaraq müvafiq olaraq 60, 22, 17, 19 və 54 batmana qaldırılmışdır [18, s. 1223-1226].

Naxçıvan şəhərinin 1831-ci il Kameral təsvirinə görə İran hökumətinin vaxtında toplanan xəzinə gəlirləri aşağıdakı kimi olmuşdur: 177 xalvar 11,25 batman taxıl, 19 sahə üzrə 4.840 təmən pul gəlirləri [2, v. 81-82].

Əlincəçay mahalının 1831-ci ildə aid Kameral təsvirində Xanağa kəndinin (indiki Xanəgah kəndi – İ.H.) 100 xalvar suvarılan və daha az miqdarda əkinə yaralı dəmyə torpaqlarının olduğu qeyd edilmişdir.

Kənd sakinləri 1727-ci ildə cəmi 9.751 ağca vergi ödəmişdilər. Müqayisə üçün deyək ki, 43 bennakın və 11 subayın yaşadığı Bənəniyər kəndi 14.567 ağca, 59 bennak və 3 subayın yaşadığı Kırna kəndi 10.960 ağca, 44 bennakın və 5 subayın yaşadığı Saltaq kəndi 12.709 ağca, 27 bennak və 9 subayın yaşadığı Ərəzin kəndi 9.721 ağca vergi ödəmişdi [11, s. 68-95].

Kəlbəli xanın böyük oğlu, 1820-ci ildə Naxçıvan hakimi təyin edilən Nəzərəli xana məxsus olan Xanağa kəndində 1831-ci ildə 146 nəfər yaşayırıdı. Kənd sakinlərinə məxsus 1 işlək və 4 yararsız dəyirman, 15 arı ailəsi, 23 camış, 76 öküz, 68 inək, 30 buzov, 23 at, 233 qoyun, 207 keçi, 13 ullaq var idi. Mülkədar Nəzərəli xan vergi kimi 22 xalvar 4,75 batman taxıl, sakinlər isə 40 təmən 5 pənahabad 9,5 şahı pul ödəyirdilər [3, v. 169].

XIX əsrə Naxçıvan vilayətində vergi sistemi çox mürəkkəb olmuşdur. Bir sıra sahələr icarəyə verilirdi və icarə hüququ qazanan adamlar tez-tez dəyişilirdi. Vergilərin bir qismi pulla alınırıldı. Pulla alınan vergilər bilavasitə və bilvasitə olmaqla 2 qrupa ayrılrıdı. Adambaşına, ev başına, icma şəklində ödənilən, heyvandarlıq, arıcılıq, dəyirman, bez toxuyanlardan, erməni kilsəsindən, daşınmaz əmlakın kirayəsindən və ticarətçilərin dövrüyyə kapitalından bilavasitə vergi alınırıldı [18, s. 1142].

İltizama verilən sahələr bilavasitə vergilər idi. Nağd pulla alınan vergilərdən biri başpulu adlanırdı. 15 yaşına çatmış hər bir müsəlman 6 minaltun və ya gümüş pulla 1,2 rubl vergi alınırıldı. 15 yaşından aşağı olan uşaqlardan və qadınlardan vergi alınmırıldı. Ermənilərdən alınan başpulu isə 10 minaltun və ya 2 gümüş rubl idi. Kətxuda və məliklər kəndə yeni gələnlər haqqında xana xəbər verməli idilər, eks halda vergi subyektini gizlətmək günahı ilə ağır cəzaya məruz qalırlılar [14, s. 103].

Müsəlman və ya erməni olmasından asılı olmayaraq, hər ailədən 2 rubl evpulu alınırıldı.

Meyvə və üzümün 1 xalvari üçün 6 rubl vergi alınırıldı. Xəzinə torpaqlarında əkilən yoncadan da taxılda olduğu kimi vergi alınırıldı. Mülkədar torpaqlarında əkilmiş yoncanın hər xalvarına görə 6 rubl vergi alınırıldı.

Şəhər və kənd dəyirmanlarından ildə 8 rubl, iltizama verilmiş karvansaralardan əldə edilən gəlirin isə 20 faizi alınırkı ki, bu da ildə 80 tūmən edirdi.

İllik vergilərin strukturunda iltizama verilən sahələr xüsusi yer tuturdu. Xəzinəyə gəlir verən müxtəlif sahələr müəyyən miqdarda pulun müqabilində ayrı-ayrı adamlara satılırdı. Həmin şəxs xəzinənin müəyyən etdiyi məbləği əvvəldən ödədikdən sonra il ərzində həmin sahədən gələn gəliri öz xeyrinə yığırdı.

Naxçıvan əyalətində 10-dan çox sahə iltizama verilirdi. Culfa kəndində Araz üzərindəki keçid bərəsi həmin kəndin sakinlərinə 160 tūmən iltizama verilmişdi. Bərə ilə Arazın o tayına keçirmək üçün yüklü və yüksüz olmasından asılı olmayaraq bir at və iribuynuzlu heyvan üçün 8, yüklü olub-olmamasından asılı olmayaraq ulaq üçün 4, piyada adamdan 4, 1 qoyun üçün 2, bütöv ailə üçün 50, Xorasanda dəfn olunmaq üçün aparılan müsəlman cənazəsindən 50 qəpik alınırkı. Bərəyə 20 yük və 8 at və ya başqa heyvan yükləyirdilər [14, s. 115].

Naxçıvan əyaləti ərazisində yerləşən Duzdağdan duz çıxarılırdı. Duz ərazisi və çıxarılması da iltizama verilmişdi. Duz iltizamı min tūmənə verilmişdi. Bu maddəyə görə iltizamçı duzun hər batmanı üçün 8 qəpik, 1 yük duzun xaricə aparılmasına görə də 8 qəpik alırdı. Lakin əldə olunan gəlinin dörddə biri duz qırnlara çatırdı [14, s. 114]. Duz çıxarılması ilə Şıxmahmud kəndinin əhalisi məşğul ola bilərdi. Əvvəllər bu işlə Cəhri kəndinin sakinləri məşğul olurdu və onun üçdə bir hissəsini alırdılar, sonra Kəlbəli xan bu hüququ onlardan alıb Şıxmahmud kəndinin əhalisinə vermişdir.

Gəlirin müəyyən hissəsini sabun, tütün və duz satışından əldə edilən vergilər təşkil edirdi. Sabun satışından gömrük toplamaq hüququnu almış şəxs xəzinəyə hər il 60 tūmən verməli idi. İcarədar bölgədə sabunun bişirilməsi və satılması üzərində nəzarət edir və haqqını alırdı. Naxçıvan dairəsində icarədarın icazəsi olmadan heç kəs sabunu nə bişirə, nə də sata bilərdi. İcarədar sabunu istədiyi qiymətə verirdi [12, s. 100].

Rəiyyət vergilərlə yanaşı, biyar və əvariz adlı mükəlləfiyyətlər yerinə yetirirdi.

Naxçıvan bölgəsində də başqa ərazilərdə olduğu kimi, torpaq üzərində mülkiyyətin müxtəlif formaları var idi. XIX əsrə bölgədə torpaq mülkiyyətinin iki əsas forması geniş yayılmışdı: mülk və tiyul torpaq sahələri. Bununla bərabər, Naxçıvan ərazisində xana məxsus olan “xalisə”, dini müəssisələrə aid olan “vəqf” və kənd icmasının ixtiyarında olan “camaat torpaqları” adlı torpaq mülkiyyəti formaları olmuşdur. Belə ki, Mərənd mahalının bir neçə kəndini tiyul olaraq Zaman xan və Məhəmməd xan Kəngərlilərə verilməsi haqqında Abbas Mirzə xüsusi fərman vermişdir [17, s. 32]. “Naxçıvan əyalətinin statistik təsviri” əsərindən məlum olur ki, Camaldın kəndinin Ehsan xanın, Bənəniyər kəndinin Hüseyn xanın, Xanağa kəndinin isə Nəzərəli xanın tiyulları olmuşdur [14, s. 156-157]. Gal kəndinin torpaqları 5 mülkədərə məxsus idi [6, v. 76]. Naxçıvan şəhərinin ətrafindakı torpaqlar tiyul olaraq Novruz bəyə verilmişdir [12, s. 92]. Tiyul sahibi olan şəxs və ya tiyuldar ona verilən torpaqlardan toplanılan vergilərin sahibi idi və götürdüyü məhsulun müəyyən hissəsini xəzinəyə göndərməli idi.

Naxçıvan mahalının Qoşadızə kəndinin mülkədarları vergi kimi 61 tūmən 14 pənahabad 4 şahı pul və 84 xalvar taxıl [4, v. 183], Nehrəm kəndinin mülkədarları 294 tūmən 1 pənahabad 9 şahı pul, samanın əvəzinə 66 tūmən 19 pənahabad və 155 xalvar 6,25 batman taxıl, sakinlər isə 155 tūmən 15 pənahabad pul [4, v. 183], Təzəkəndin mülkədarı 167 tūmən 12 pənahabad, samanın əvəzinə 27 tūmən 8 şahı pul, 108 xalvar 4 batman taxıl, sakinlər isə 157 tūmən 7 pənahabad 5 şahı pul [4, v. 194], Yamxana kəndinin mülkədarları 57 tūmən 1 pənahabad 4 şahı, samana görə 5 tūmən 16 pənahabad 1 şahı pul və 23 xalvar 5,5 batman taxıl [4, v. 196], Şəkərabad kəndinin mülkədarları 63 tūmən 5 pənahabad 9,5 şahı, samanın əvəzinə 7 tūmən 5 pənahabad 9,5 şahı, samanın əvəzinə 7 tūmən 5 pənahabad 2,5 şahı pul, 29 xalvar 1,25 batman taxıl, sakinlər isə 3 tūmən 11 pənahabad 5 şahı pul [4, v. 206], Yarimca kəndinin mülkədarları 109 tūmən 16 pənahabad 6,5 şahı, samanın əvəzinə 5 tūmən 3 şahı pul, 34 xalvar 15,5 batman taxıl, sakinlər isə 42 tūmən 5 şahı pul [4, v. 208], Kültəpə kəndinin mülkədarları 71 tūmən 14 pənahabad samanın əvəzinə 8 tūmən, 7,5 pənahabad pul, 34 xalvar 22 batman taxıl, sakinlər isə 5 atlı döyüşü [4, v. 221], Vayxir kəndinin mülkədarları

97 tümən, sakinləri isə 57 tümən 2 minaltun, samana görə 11 tümən pul [4, v. 224] ödəyirdilər. Beləliklə, aydın olur ki, mahalın 8 kəndinin mülkədarları (bu mahalda 59 kənd olmuşdur) 919 tümən 49 pənahabad 33 şahı pul və 467 xalvar taxıl, kənd sakinlərinə gəldikdə isə onlar 414 tümən vergi ödəyirdilər. Təbii ki, vergilərin miqdarı təkcə bununla kifayətlənmirdi.

Naxçıvan əyalətinin mühüm mahallarından biri də Dərələyəz idi. Dərələyəzin 78 kəndində 7.736 nəfər yaşayırı ki, bunun 4.583 nəfəri müsəlmanlar idi [10, s. 508]. İran hökumətinin vaxtında pul şəklində Dərələyəz mahalından 2 min tümən vergi alınırı. 8 kəndin əhalisi 42,25 xalvar taxıl verirdi. Dərələyəz mahalı şahzadə Aleksandra əlavə olaraq 2 min tümən pul verirdi. Şərqi Dərələyəz əhalisi isə bəxşış kimi ildə 100 batman yağı və 300 qoyun verirdilər [10, s. 403-404].

Məvazixatın mahalı Naxçıvan əyalətinin mərkəz hissəsində yerləşirdi. Ərazinin sərhədləri Dərələyəz mahalı, Xok mahalı və Naxçıvan mahalı ilə id. Mahalın tərkibində 9 kənd var idi. Mahalın ərazisində 2.643 nəfər əhali yaşayırı [10, s. 371]. İran dövlətinin vaxtında Cəhri kəndindən başqa Məvazixatın mahalının bütün kəndləri xəzinəyə məxsus idi. Vəliəhd şahzadə Abbas Mirzə onlardan yığılan vergini mayor Şeyxəli bəyə verirdi ki, rəisi olduğu süvarilərin atları üçün yem alsın. İndi isə mayor Şeyxəli bəy bildirir ki, həmin kəndlər ona tiyul kimi verilmişdir.

Cəhri kəndindən başqa Məvazixatın mahalının qalan kəndləri Naxçıvan mahalının Arnıç, Yuxarı və Aşağı Remeşin və Kükü kəndləri ilə birlikdə 10 tümən 8 pənahabad 7 şahı pul, 24 xalvar 10,5 batman taxıl ödəyirdilər [f. 24, siy. 1, s. v. 356, v. 155].

Xok mahalı Naxçıvan əyalətinin qərb hissəsində yerləşməklə Dərələyəz dağlarının son çıxıntısının ayırdığı, Şərur və Naxçıvan mahalları arasındaki düzənliyi tutur. Mahal şimalda Dərələyəz mahalının dağları, qismən Məvazixatın mahalı, şərqdə Naxçıvan mahalı, cənubda Araz çayı, qərbdə isə Şərur mahalı ilə həmsərhəddir.

Xok mahalının ümumi əhalisi 1.599 nəfərdir. Mahalın tərkibində 9 kənd olmuşdur. Ən böyük kəndlər isə Qarabağlar və Şahtaxtı kəndləridir. Hər iki kənd mülkədara 40 xalvar 10 batman taxıl, 91 tümən 12 pənahabad pul, kənd sakinləri isə 29 tümən 1 pənahabad, samana görə əlavə 12 tümən 5 şahı pul ödəyir və 9 süvari əsgər verirdilər [10, s. 374, 384]. Qarabağlar torpağı polkovnik Ehsan xanın qardaşı kapitan Fərəc ağıaya məxsus di. Şahtaxtı isə tiyul kimi Hacı İsay Sultana aid idi.

Ordubad dairəsində vergi və mükəlləfiyyətlər. Ordubad dairəsi Ordubad şəhərindən, Ordubad mahalından, Əylis, Dəstə, Bilev və Çənnəb mahallarından ibarət idi. Şəhərdə 3.444 nəfər, Ordubad mahalında 843 nəfər (9 kənddə), Əylis mahalında 1.886 nəfər (5 kənddə), Dəstə mahalında 1.879 nəfər (14 kənddə), Bilev mahalında 2.317 nəfər (19 kənddə) və Çənnəb mahalında 606 nəfər (5 kənddə) əhali yaşayırı. Bütövlükdə Ordubad dairəsinə 1 şəhər və 5 mahal daxil idi ki, bu mahalların tərkibində 52 kənd var idi. Ordubad dairəsinin ümumi əhali sayı 10.975 nəfər idi.

XIX əsrə Naxçıvan əyalətində olduğu kimi, Ordubad dairəsində də mülk və tiyul torpaq sahələri mövcud idi. Bununla yanaşı, torpaq mülkiyyətinin başqa formaları da olmuşdur. 1831-ci il kameral təsvirin materiallarına görə Xanağa kəndində (Dəstə mahalı) mülk torpaqlarının dörddən üç hissəsi xəzinənin, dörddən bir hissəsi isə Əhməd Sultanın idi [10, s. 607].

Ordubad dairəsinin mühüm şəhəri Ordubad idi. Şəhər 5 hissədən ibarət idi. Şəhərdə 3.444 nəfər əhali yaşayırı. Bunun 182 nəfəri İrandan köçürülmüş ermənilər idi. Ordubad şəhəri min tümən vergi ödəyirdi. Gömrük (rahdarlıq), boyaqxana, ştəmpel vurmaq, dabbaqxana, sabun bişirmə, tütün, tərəzi-mizan, duz satışı, ayaqqabı və at nəli düzəltmək iltizama verilirdi. Bunlardan 2.800 tümən vəsait əldə edilirdi.

Ordubad şəhərində kömürsatanlar da vergi verirdilər. Karvansaralardan, dəyirmanlardan, qarovalxanalardan, ipəkayırma müəssisələrindən əlavə vergilər əldə edilirdi.

Ordubad mahalında 9 kənd var idi. Burada mülkədar yox idi və torpaq sakinlərə məxsus idi. Toplanan vergilər haqqında məlumatlar daha çox İran hökuməti dövrünə aiddir. Aşağı Əndəmiç kəndi (197 nəfər) 77 tümən pul və 1 xalvar 14 batman taxıl, Yuxarı Əndəmiç kəndi (111 nəfər) 98 tümən pul və 3 xalvar 12,5 batman taxıl, Nüsnüs kəndi (114 nəfər) 96 tümən 2 minaltun pul və 7,5 xalvar taxıl,

Anabad kəndi (18 nəfər) 20 tūmən pul və 0,5 xalvar taxıl, Gənzə kəndi (60 nəfər) 52 tūmən pul və 3,5 xalvar taxıl, Kotam (Kotam) kəndi (57 nəfər) 80 tūmən pul və 2 xalvar taxıl, Kilit kəndi (154 nəfər) 100 tūmən pul və 2 xalvar taxıl, Karçevan kəndi (154 nəfər) 56 tūmən 3 minaltun pul, Gülyaman kəndi (28 nəfər) vergiləri Yuxarı Əndəmiç kəndi ilə birlikdə ödəyirdilər. Ümumiyyətlə, Ordubad mahalında 843 nəfər əhali yaşayırı ki, onlar da 579 tūmən pul və 19,5 xalvar 26,5 batman taxıl ödəyirdilər.

Əylis mahalı 5 kənddən ibarət idi və burada 1.886 nəfər əhali yaşayırı. Yuxarı Əylis kəndi ildə 823 tūmən 5 minaltun, kənd sakinləri isə 20 xalvar 7,5 batman taxıl ödəyirdilər [5, v. 7]. Varaqirt kəndinin sakinləri 275 tūmən 6 minaltun və 9 xalvar 11 çərək taxıl, Nüvədi kəndi 50 tūmən, Aşağı Əylis kəndi 382 tūmən pul və 15 xalvar 1,5 batman taxıl, Mirzə Cəfər Dizəsi kəndi pulla vergini Düylün kəndi ilə bir yerdə və 1,5 xalvar taxıl ödəyirdilər. Aydın olur ki, Əylis mahalının pulla ödədiyi verginin dəyəri 1530 tūməndən və taxıldan ibarət olmuşdur.

Dəstə mahalı 14 kənddən ibarət olmaqla burada 1.879 nəfər əhali yaşayırı. Dəstə kəndi 600 tūmən, Xanağa kəndi 55 tūmən 3 minaltın 6 şahı, Ağrı kəndi 40 tūmən 35 şahı, Vənənd kəndi 323 tūmən 6 minaltun, Vələver kəndi 85 tūmən 5 minaltun, Dehsar (Disar) kəndi 30 tūmən, Gal kəndi 5 mülkədara 57 tūmən, Danaqurt kəndi 236 tūmən 3 minaltun, Dırnis kəndi 157 tūmən 6 minaltun, Kələki kəndi 76 tūmən, Unus kəndi 51 tūmən 6 minaltun 4 abbası, Pəzməri kəndi 22 tūmən 3 minaltun, Cəfərxan Dizəsi 36 tūmən və Lütfəli Sultan Dizəsi isə 18 tūmən pulun müəyyən edilmiş miqdarda xəzinəyə və müxtəlif mülkədarlara ödəyirdi. Ümumiyyətlə, Dəstə mahalının illik vergisi təqribən 1701 tūməndən artıq idi [6, v. 117-139].

Biləv mahalı Dəstə, Cənnəb və Əlinçəçay mahallarının arasında yerləşir. Mahalın tərkibində 19 kənd var idi ki, bu kəndlərin əhalisi 2.317 nəfər idi. Kənd əhalisi müxtəlif xarakterli vergilər verir və mükəlləfiyyətlər icra edirdilər. Kameral təsvirdə Biləv mahalının bir sıra kəndlərinə aid vergi ödəmələri göstərilməmişdir. Lakin məlum faktlara görə kəndlərin əhalisi 1454 tūmən pul və müəyyən miqdarda taxılı xəzinəyə və mülkədarlara ödəyirdi. Mülkədarların özləri də xəzinəyə vergi verirdilər. Bu onların malik olduqları torpağı görə idi. Mirzə Ağa 12 tūmən, Hacı Abutalib 8 tūmən, Mirzə Əbülhəsən 6 tūmən və b. vergi ödəyirdilər [10, s. 630].

Ordubad dairəsinin mahallarından biri də Cənnəb mahalıdır. Mahal əsasən Urmuş çayı boyunca, onun ətraflarında yerləşir. Mahalın cəmi 5 kəndi olmuşdur. Bu kəndlərdə 606 nəfər əhali yaşaymışdır. Kəndlərin əhalisi il ərzində 725 tūmən pul və taxıl ödəyirdilər.

Beləliklə, Ordubad dairəsinin mahallarında yaşayan kəndlilər xəzinəyə və mülkədarlara 7115 tūmən pul və taxıl vergi kimi verirdilər. Bütün mahal və kəndlərdə olduğu kimi, Ordubad dairəsinin mahal və kəndlərində də təsərrüfatçılar həftənin müəyyən edilmiş günlərində mülkədarların təsərrüfatlarında işləyir və onların tələb etdiyi mükəlləfiyyətləri yerinə yetirirdilər.

Nəticə. Beləliklə, aydın olur ki, Rusiya tərəfindən Şimali Azərbaycan işğal edildikdən sonra ərazinin inzibati ərazisi və əhalisi siyahıya alınmağa başlanılmışdır. 1831-ci ilə qədər Paskeviçin tapşırığı ilə bu işə başlanılmış, lakin nəticələrdən Paskeviç razı qalmamışdır. Son nəticədə Paskeviç İ.Şopeni Erməni əyalətinə dəvət etmiş və bu işi ona tapşırılmışdır. İ.Şopen ilk növbədə müəyyən etmişdi ki, 1828-ci ildən əvvəl Qacarlar hökumətinin vaxtında Naxçıvan əyalətindən 90.083 rubl 50 qəpik, Dərələyəz mahalından 2.000 rubl və 1.932 xalvar 90 batman taxıl, Ordubad dairəsindən isə 40.000 rubl və 452 xalvar taxıl vergi yiğilmişdir. Gümüş pulla cəmi 134.083 rubl 50 qəpik və 2.424 xalvar 90 batman taxıl edir.

İ.Şopenin rəhbərliyi ilə hazırlanmış Kameral təsvirlərdən (1831, 1832) aydın olur ki, əhalidən alınan vergilər pulla və natural şəkildə tətbiq edilmişdi. Naxçıvan əyalətində və Ordubad dairəsində adamlardan (15 yaşına çatmış hər bir müsəlmandan), evlərdən, mal-qaradan, əkinlərdən, dəyirmandan, sənətkarlardan, ticarətçilərdən, toplanan məhsuldan, iltizama verilən sahələrdən, ermənidən (2 gümüş rubl), kilsədən, sudan istifadədən və b. sahələrdən vergi verilirdi. Bununla yanaşı, müəyyən edilmişdir ki, vergi yiğanlarının özbaşinalığı ucbatından vergilər kəndlilərin həyat şəraitini çətinləşdirir, onların narazılığına səbəb olurdu. Nəticədə bəzən rəiyyətlər vergi ödəməkdən boyun qaçırıldılar.

Kəndlilər müxtəlif mükəlləfiyyətlər də yerinə yetirirdilər. Bir sıra hallarda mükəlləfiyyətlər vergi ilə əvəz olunurdu. Bəzən kəndlilər qarovalçuluq edir, tikinti işlərinə cəlb edilir, vergi toplayanların qulluğunda durur, kənd təsərrüfatı məhsullarının daşınmasına cəlb olunur və s. İctimai mükəlləfiyyətlər kənd idarəsinin, kənd məktəblərinin, ictimai tikintilərin, ruhanilərin, bərbərlərin, kətxudaların, mirzələrin, sahə qarovalçularının saxlanılmasına və s. sərf edilirdi. Lakin vergi və mükəlləfiyyətlər hər bir ərazinin, kədindin, təsərrüfatın xarakter xüsusiyyətlərinə görə də fərqlənirdi.

ƏDƏBİYYAT

1. Azərbaycan tarixi: 7 cilddə. IV c. (XIX əsr), Bakı: Elm, 2007, 504 s.
2. Azərbaycan Mərkəzi Dövlət Tarix Arxiv (AMDTA): F. 24, siy. 1, sax. vah. 353 (Naxçıvan şəhərinin kameral təsviri).
3. AMDTA: F. 24, siy. 1, sax. vah. 354 (Əlincəçay mahalının kameral təsviri).
4. AMDTA: F. 24, siy. 1, sax. vah. 355 (Naxçıvan mahalının kameral təsviri).
5. AMDTA: F. 24, siy. 1, sax. vah. 358 (Əylis mahalının kameral təsviri).
6. AMDTA: F. 24, siy. 1, sax. vah. 359 (Dəstə mahalının kameral təsviri).
7. AMDTA: F. 24, siy. 1, sax. vah. 360 (Biləv mahalının kameral təsviri).
8. AMDTA: F. 24, siy. 1, sax. vah. 361 (Çənnab mahalının kameral təsviri).
9. AMDTA: F. 24, siy. 1, sax. vah. 372 (Ordubad mahalının kameral təsviri).
10. AMDTA: F. 24, siy. 2, sax. vah. 6 (Ordubad şəhərinin kameral təsviri).
11. Əhmədli N. Naxçıvan əyalətinin və Ordubad dairəsinin kameral təsviri. 1831. Bakı: Elm və təhsil, 2021, 712 s.
12. Naxçıvan sancağının müfəssəl dəftəri / Araşdırma qeyd və şərhlərin müəllifi H. Məmmədov (Qaramanlı). Bakı, 2001, 376 s.
13. Rəhimov Y. Naxçıvan XIX əsr rus mənbələrində. Bakı: Elm və təhsil, 2014, 180 s.
14. Şahverdiyev Z. Naxçıvan bölgəsi XIX-XX əsrin əvvəllərində. Bakı: Elm, 2008, 264 s.
15. Григорьев В. Статистическое описание Нахичеванской провинции. СПб, 1833, 263 с.
16. Мильман А. Политический строй Азербайджана в XIX – начале XX веков. Баку: Азрнешр, 1966, 318 с.
17. Никитин К.Н. Город Нахичевань и Нахичеванский уездъ / Сборник материалов для описания местностей и племен Кавказа. Вып. 2, Тифлис, 1882, с. 109-142.
18. Смирнов К.Н. Материалы по истории и этнографии Нахичеванского края. Баку: Озан, 1999, 156 с.
19. Шопен И. Исторический памятник Армянской области в эпоху ее присоединения к Российской империи. СПб, 1852, 1231 с.

*AMEA Naxçıvan Bölməsi
E-mail: hacıyev.i1951@gmail.com*

Ismayıllı Hajiyev

TAXES AND OBLIGATIONS IN THE ORDUBAD DISTRICT AND THE NAKHCHIVAN REGION

The article discusses the implementation of a population census in the khanates of Northern Azerbaijan subsequent to the annexation by the Russian army, as well as the taxes imposed on the populace and the responsibilities that they were required to fulfill. The investigation focused on taxes collected primarily from the Nakhchivan region and the Ordubad district, their fundamental principles, types of taxes, taxes levied in kind and cash, and the amount of taxes collected from regions,

districts, and counties, areas subjected to tax farming. Analyses were conducted utilizing authentic sources. The article studies how the gender of the population, marital status, as well as the differences in taxes levied on representatives of different religions were considered when collecting taxes.

The study also examined the duties that the population had to perform. It is specified that in some cases they were replaced by taxes, servicing Khan's servants and feeding them.

Keywords: *Nakhchivan region, Ordubad district, cameral descriptions, taxes, duties.*

Исмаил Гаджиев

НАЛОГИ И ПОВИННОСТИ В ОРДУБАДСКОМ ОКРУГЕ И В НАХЧЫВАНСКОЙ ОБЛАСТИ

В статье говорится о введении переписи населения ханств Северного Азербайджана после аннексии русской армией, а также о налогах, взимаемых с населения, и повинностях, которые оно должно было выполнять. К исследованию были привлечены налоги, собираемые в основном с Нахчыванской области и Ордубадского округа, их основные принципы, виды налогов, налоги, взимаемые в натуральной и денежной форме, объемы налогов, собирающихся с областей, округов и уездов, области, отдававшиеся на откуп, проведен анализ на основе фактических материалов. Рассмотрено, как при сборе налогов учитывался пол населения, семейное положение, а также различия налогов, взимаемых с представителей разных религий.

В ходе исследования также изучены повинности, которые должно было выполнять население, уточняется, что в некоторых случаях они заменялись налогами, обслуживанием ханских служ и их кормлением.

Ключевые слова: *Нахчыванская область, Ордубадский округ, камеральные описания, налоги, повинности.*

**Daxilolma tarixi: İlkin variant 06.01.2025
Son varant 24.01.2025**